KƏND TƏSƏRRÜFATININ İNCIL PRINSIPLƏRI



BIBLICAL PRINCIPLES OF AGRICULTURE

Uca Allahın təyin etdiyi zəhmətkeş işə, heyvandarlığa nifrət etməyin.
Ecclesiasticus 7:15

Ərzaq qiymətlərini necə aşağı salmaq olar

Filmlərdə pornoqrafiya və həssas səhnələri qadağan edin, çünki bu cür əyləncələr aclıqla nəticələnəcək. (Tobit 4:13)
Aclıq ərzağın qiymətini eksponent olaraq artıracaq. (2 Padşahlar 6:25)
Mastürbasyon etməyin, çünki bu sizi tənbəl edəcək. (Süleymanın hikməti 3:14, Süleymanın məsəlləri 24:30-34)
İŞLƏMƏYƏN, YEMƏYƏN siyasət aparın. (2 Saloniklilərə 3:10)

Təbii ehtiyatları maksimum dərəcədə artırın. Bütün çay kənarındakı torpaqları əkinçilik üçün ayırın. Xüsusilə çaylardan uzaqda olanlar üçün hər bir ev üçün su nasosları və ya quyular hazırlayın. (Yeşaya 32:20)
Yağış suyunu toplayın. (Levililər 26:3-5)
Cins öküzlər. (Süleymanın məsəlləri 14:4)

Kənd təsərrüfatının böyüklüyünü və dəyərini təbliğ edin. (Aristeanın məktubu 5:9-10,13)
Vətəndaşları öz yeməklərini yetişdirməyə həvəsləndirin. (Süleymanın məsəlləri 6:6-8, Süleymanın məsəlləri 27:23-27)
Hər bir şəhər öz qidasını təmin etməlidir. (Yaradılış 41:48)

Pentateuch

Allah dedi: “Qoy yer üzündə ot, toxum verən ot və toxumu öz cinsinə görə meyvə verən meyvə ağacı yetişdirsin və belə də oldu. Torpaq öz cinsinə görə ot, toxum verən ot və toxumu öz cinsinə görə meyvə verən ağac yetişdirdi və Allah gördü ki, bunun yaxşı olduğunu gördü. Allah dedi: “Budur, mən sizə bütün yer üzündə toxum verən hər bir bitkini və toxum verən ağacın meyvəsi olan hər ağacı verdim. sizin üçün ət olacaq. Yaradılış 1:11-12,29

Allah dedi: “Gəlin öz surətimizdə, özümüzə bənzəyən insan yaradaq və onlar dənizdəki balıqlara, göydəki quşlara, mal-qaralara, bütün yer üzünə və yer üzündə sürünən bütün heyvanlara hökmranlıq etsinlər”. Beləliklə, Allah insanı öz surətində yaratdı, onu Allahın surətində yaratdı; onları kişi və qadın yaratdı. Allah onlara xeyir-dua verdi və Allah onlara dedi: «Bərəkətli olun, çoxalın, yer üzünü zənginləşdirin və onu tabe edin; dənizdəki balıqlara, göydəki quşlara və yer üzündə hərəkət edən hər bir canlıya hökmranlıq edin». Yaradılış 1:26-28

Rəbb Allah yerdən gözə xoş gələn və yemək üçün yaxşı olan hər bir ağacı bitirdi. bağın ortasındakı həyat ağacı və yaxşı və şəri bilmək ağacı. Yaradılış 2:9

O, Adəmə dedi: “Arvadının sözünə qulaq asdığına və sənə əmr etdiyim ağacdan yediyinə görə: “Ondan yemə! Ömrünün bütün günləri ondan kədərlə yeyəcəksən. O sənə tikan və tikan çıxaracaq. sən çöl otunu yeyəcəksən. Torpağa qayıdana qədər üzünün təri ilə çörək yeyəcəksən. Çünki sən oradan götürülmüsən, çünki sən torpaqsan və torpağa dönəcəksən. Yaradılış 3:17-19

Buna görə də Rəbb Allah onu Eden bağından göndərdi ki, götürüldüyü torpağı əksin. Yaradılış 3:23

İshaq o ölkədə toxum əkdi və həmin ildə yüz qat məhsul aldı və Rəbb ona xeyir-dua verdi. Yaradılış 26:12

İndi qoy firon ağıllı və müdrik bir adam tapsın və onu Misir torpağına təyin etsin. Firon bunu etsin və ölkəyə məmurlar təyin etsin və yeddi bol il ərzində Misir torpağının beşdə birini tutsun. Gələcək o yaxşı illərin bütün ərzaqlarını yığsınlar, Fironun əli altında taxıl yığsınlar və şəhərlərdə yemək saxlasınlar. Bu yemək Misir torpağında olacaq yeddi illik aclığa qarşı ölkənin ehtiyatı olacaq. torpaq aclıqdan məhv olmasın. Yaradılış 41:33-36

O, Misir torpağında olan yeddi ilin bütün ərzaqlarını topladı və şəhərlərdə yemək yığdı. Yaradılış 41:48

Yusifin dediyi kimi yeddi qıtlıq ili gəlməyə başladı. lakin bütün Misir torpağında çörək var idi. Bütün Misir ölkəsi aclıq çəkəndə xalq çörək üçün Firondan fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin. sənə nə deyirsə, et. Yaradılış 41:54-55

Yusif atasını, qardaşlarını və atasının bütün ailəsini nəsillərinə görə çörəklə doyurdu. Bütün ölkədə çörək yox idi. Çünki aclıq çox şiddətli idi, Misir torpağı və bütün Kənan ölkəsi aclıq üzündən huşunu itirdi. Yusif Misir torpağında və Kənan torpağında tapılan bütün pulları, aldıqları taxıl üçün topladı və Yusif pulu fironun evinə gətirdi. Misir torpağında və Kənan torpağında pul tükənəndə bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver, çünki sənin hüzurunda niyə ölək? çünki pul uğursuz olur. Yusif dedi: «Malınızı verin. Əgər pul tükənsə, mal-qaranız üçün sizə verəcəyəm. Onlar mal-qaralarını Yusifin yanına gətirdilər və Yusif onlara atlar, qoyun-keçi, mal-qara və eşşək əvəzinə çörək verdi və onları o il üçün bütün mal-qarası üçün çörəklə yedizdirdi. O il bitəndə ikinci il onun yanına gəlib dedilər: “Biz pulumuzun necə xərcləndiyini ağamdan gizlətməyəcəyik. ağamın mal-qaramız da var; Ağamın gözündə cəsədimiz və torpaqlarımızdan başqa bir şey qalmamalıdır. Nə üçün gözünüzün önündə ölək, həm biz, həm də torpağımız? bizi və torpağımızı çörək üçün al, biz də, torpağımız da fironun qulları olacağıq. Bizə toxum ver ki, yaşayaq, ölməyək ki, torpaq viran olmasın. Yusif bütün Misir torpağını firon üçün satın aldı. Misirlilər hər kəsə öz tarlasını satdı, çünki aclıq onlara qalib gəldi. Beləliklə, torpaq fironun oldu. Xalqa gəlincə, o, onları Misir sərhədlərinin bir başından o biri başına qədər şəhərlərə köçürdü. Yaradılış 47:12-21

Yusif xalqa dedi: «Bax, mən bu gün sizi və torpağınızı Firon üçün satın aldım. Bu artımda belə olacaq ki, beşdə bir hissəni Firona verin və tarlanın toxumu, yeməyiniz, ev əhlinizdən onlara və balalarınız üçün yemək üçün dörd hissə sizin olacaq. Yaradılış 47:23-24

Altı il torpağını əkib məhsullarını yığacaqsan. xalqının yoxsulları yesin, onların qoyub getdiyini çöl heyvanları yeysin. Sən də öz üzüm bağına, zeytun bağına belə bax. Çıxış 23:10-11

Allahınız Rəbbə qulluq edin və O, çörəyinizə və suyunuza bərəkət versin. Sənin içindəki xəstəlikləri götürəcəyəm. Çıxış 23:25

Torpağınızın məhsulunu biçdiyiniz zaman tarlanızın künclərini tam biçməyəcəksiniz, məhsulunuzun taxılını da yığmayacaqsınız. Üzüm bağını biçmə, üzüm bağının hər üzümünü yığma. Onları yoxsullara və qəriblərə buraxacaqsan. Mən sənin Allahın Rəbbəm. Levililər 19:9-10

Qaydalarıma riayət edin. Mal-qaranızın cinsiyyətinin müxtəlif olmasına icazə verməyin, tarlanıza qarışıq toxum səpməyin, kətan və yun qarışmış paltar da sizə gəlməsin. Levililər 19:19

Ölkəyə gəlib yemək üçün hər cür ağac əkdiyiniz zaman onun meyvələrini sünnətsiz sayacaqsınız: üç il sizin üçün sünnət olunmamış kimi olacaq, ondan yeyilməyəcək. Levililər 19:23

Torpağınızın məhsulunu biçəndə, biçdiyiniz zaman tarlanızın guşələrindən təmizlənməyin, məhsulunuzdan heç bir budaq yığmayın; onları yoxsullara və qəriblərə buraxın: Allahınız Rəbb Mənəm. Levililər 23:22

Altı il tarlanı əkəcəksən, altı il üzüm bağını budayıb meyvəsini yığacaqsan. Yeddinci ildə isə ölkə üçün istirahət şənbəsi, Rəbbin şənbə günü olacaq: nə tarlanı ək, nə də üzüm bağını buda. Levililər 25:3-4

O, əllinci il sizin üçün yubiley olacaq: nə əkib əkməyəcəksiniz, nə onun özündə bitən məhsulu biçməyəcəksiniz, nə də soyunmuş üzümünüzün üzümünü toplamayacaqsınız. Çünki bu, yubileydir; O sizin üçün müqəddəs olacaq, onun məhsulunu çöldən yeyəcəksiniz. Levililər 25:11-12

Buna görə də Mənim qaydalarıma əməl edin, hökmlərimə riayət edin və onlara əməl edin. və siz bu ölkədə əmin-amanlıq içində yaşayacaqsınız. Torpaq öz bəhrəsini verəcək və siz doyunca yeyib orada əmin-amanlıq içində yaşayacaqsınız. Əgər desəniz, yeddinci il nə yeyəcəyik? Bax, biz nə əkib əkməyəcəyik, nə də məhsulumuzu yığacağıq. Sonra altıncı ildə sənə xeyir-dua verməyi əmr edəcəyəm və o, üç il bəhrə verəcək. Siz səkkizinci il əkəcəksiniz və doqquzuncu ilə qədər köhnə meyvədən yeyəcəksiniz. onun meyvələri gələnə qədər köhnə anbardan yeyəcəksiniz. Levililər 25:18-22

Əgər siz Mənim qaydalarıma əməl etsəniz, əmrlərimə əməl etsəniz və onlara əməl etsəniz; O zaman sizə vaxtında yağış yağdıracağam, torpaq öz məhsuldarlığını verəcək, çöldəki ağaclar da öz bəhrəsini verəcək. Xırmanınız üzümə çatacaq, üzüm də əkin vaxtı çatacaq. Çörəyinizi doyunca yeyəcəksiniz və öz torpağınızda təhlükəsiz yaşayacaqsınız. Levililər 26:3-5

Torpağın bütün onda bir hissəsi, istər torpağın toxumundan, istərsə də ağacın meyvəsindən olsun, Rəbbindir. O, Rəbb üçün müqəddəsdir. Levililər 27:30

Çünki Allahınız Rəbb sizi yaxşı diyara, vadilərdən və təpələrdən qaynaqlanan çaylar, bulaqlar və dərinliklər diyarına gətirir. Buğda, arpa, üzüm, əncir və nar torpağı; yağlı zeytun və bal ölkəsi; O torpaq ki, orada qıtlıq olmadan çörək yeyirsən, orada heç bir şey əskik olmazsan. daşları dəmir, təpələrindən tunc qazacaq bir ölkə. Yeyib-doyunsan, sənə verdiyi xeyirli torpağa görə Allahın Rəbbə həmd deyəcəksən. Qanunun təkrarı 8:7-10

Bu gün sizə əmr etdiyim əmrlərimə diqqətlə qulaq assanız, Allahınız Rəbbi sevsəniz və Ona bütün qəlbinizlə və bütün canınızla qulluq etsəniz, torpağınızın yağışını öz vaxtında, ilk yağışı və axırıncı yağışı sizə verəcəm ki, taxılınıza və öz yağınızı yığasınız. Mən sənin malların üçün tarlalarına ot göndərəcəyəm ki, yeyib doyasan. Qanunun təkrarı 11:13-15

Tarlanın ildən-ilə verdiyi toxumun bütün məhsulunun onda birini ver. Qanunun təkrarı 14:22

Üzüm bağını müxtəlif toxumlarla əkmə, yoxsa əkdiyin toxumun meyvəsi və üzüm bağının meyvəsi murdar olmasın. Qanunun təkrarı 22:9

Öz tarlasında məhsulunu kəsəndə və tarlada bir demeti unutduqda, onu götürmək üçün bir daha getmə. Bu, qərib üçün, yetim və dul qadın üçün olacaq ki, Allahın Rəbb bütün işlərində sənə xeyir-dua versin. Qanunun təkrarı 24:19

Bu gün sənə əmr etdiyim bütün əmrlərinə riayət etmək və yerinə yetirmək üçün Allahın Rəbbin səsinə diqqətlə qulaq assan ki, Allahın Rəbb səni yer üzünün bütün millətləri üzərində ucaldacaq: Əgər Rəbbin Allahın səsinə qulaq assan, bütün bu xeyir-dualar sənə gələcək və sənə çatacaq. Şəhərdə xeyir-dua alacaqsan, çöldə də xeyirxahsan. Bədəninizin bəhrəsi, torpağınızın meyvəsi, mal-qaranızın meyvəsi, inəklərinizin və qoyun-keçi sürülərinin bəhrəsidir. Səbətin və anbarın mübarək olsun. Qanunun təkrarı 28:1-5

Rəbbin atalarınıza vəd etdiyi torpaqda, bədəninizin məhsulunda, mal-qaranızın bəhrəsində, torpağınızın bəhrəsində, Rəbbin sizə vermək üçün atalarınıza and içdiyi torpaqda sizi bol-bol edəcək. Rəbb sənə öz xeyirxah xəzinəsini, səmanı açacaq ki, torpağına vaxtında yağış yağdırsın və sənin bütün işinə xeyir-dua versin. Qanunun təkrarı 28:11-12

Tarix

Buna görə də sən, oğulların və qulların onun üçün torpağı becərəcəksən və meyvəni gətirəcəksən ki, ağasının oğlu yeməyə yemək tapsın. Sibanın on beş oğlu və iyirmi nökəri var idi. 2 Şamuel 9:10

Samariyada böyük qıtlıq oldu və bir eşşək başı səksən gümüşə, göyərçin peyinin dörddə biri beş gümüşə satılana qədər oranı mühasirəyə aldılar. 2 Padşahlar 6:25

O, Yerusəlimdə yaşayan xalqa əmr etdi ki, kahinlərin və Levililərin payını versinlər ki, onlar Rəbbin qanunu ilə ruhlansınlar. Əmr yayılan kimi İsrail övladları taxılın, şərabın, zeytun yağı, balın və tarlanın bütün məhsullarını bol-bol gətirdilər. və hər şeyin onda bir hissəsi bol-bol gətirdi. Yəhuda şəhərlərində yaşayan İsrail və Yəhuda övladlarına gəlincə, onlar da öküz və qoyun-keçinin onda bir hissəsini, Allahı Rəbbə təqdis edilmiş müqəddəs şeylərin onda bir hissəsini gətirdilər və onları yığınlarla səpdilər. 2 Salnamələr 31:4-6

Torpağımızın ilk meyvələrini və bütün ağacların bütün meyvələrinin ilk meyvələrini ildən-ilə Rəbbin məbədinə gətirmək üçün: Qanunda yazıldığı kimi, oğullarımızın və mal-qaramızın ilk övladını və mal-qaramızın ilk balalarını və mal-qaramızın ilk balalarını Allahımızın evinə gətirmək üçün Allah evimizdəki kahinlərimizə gətirək. kahinlərə, Allahımızın məbədinin otaqlarına xəmiri, təqdimlərimizi və hər cür ağacların meyvələrini, şərab və zeytun yağını; Torpağımızın onda bir hissəsini Levililərə verdik ki, əkin etdiyimiz bütün şəhərlərdə eyni Levililər olsun. Levililər onda bir hissə götürəndə Harunun oğlu kahin Levililərin yanında olacaq və Levililər ondalığın onda bir hissəsini Allahımızın məbədinə, otaqlara, xəzinə evinə aparacaqlar. Çünki İsrail övladları və Levi övladları taxıl, təzə şərab və zeytun yağı təqdimlərini məbədin qabları, xidmət edən kahinlər, qapıçılar və ilahiçilər olan otaqlara gətirəcəklər və biz Allahımızın məbədini tərk etməyəcəyik. Nehemya 10:35-39

Şeir

Mən Allahı axtarardım və işimi Allaha tapşırdım. saysız-hesabsız möcüzələr: Yerə yağış yağdıran və çöllərə su göndərən: Əyyub 5:8-10

Onu öz əllərinin işlərinə hakim etdin. sən hər şeyi onun ayaqları altına qoymusan: bütün qoyunları və öküzləri, bəli, çöl heyvanlarını; Göy quşları, dəniz balıqları və dəniz yollarından keçən hər şey. Ya Rəbbimiz Rəbbimiz, bütün yer üzündə adın necə də gözəldir! Məzmur 8:6-9

O, mal-qara üçün ot, insana xidmət üçün ot yetişdirir ki, yerdən qida çıxartsın. İnsanın ürəyini sevindirən şərab, üzünü işıqlandıran yağ və insanın ürəyini gücləndirən çörək. Məzmur 104:14-15

Səhranı durğun suya, quru torpağı bulaqlara çevirir. Orada acları məskən salır ki, məskunlaşmaq üçün bir şəhər hazırlasınlar. Tarlaları ək, üzüm bağları sal ki, məhsuldar olsun. O, onlara da xeyir-dua verir ki, onlar çoxalsınlar. və onların mal-qarası azalmaz. Məzmur 107:35-38

Qarışqaya get, ey tənbəl; Onun yollarına fikir ver və müdrik ol: Nə bələdçisi, nə nəzarətçisi, nə də hökmdarı, Yayda ətini təmin edər, Biçində yeməyini yığar. Süleymanın məsəlləri 6:6-8

Yayda yığan müdrik oğuldur, biçində yatan isə rüsvayçı oğuldur. Süleymanın məsəlləri 10:5

Torpağını becərən çörəyə doyar, boş adamların ardınca gedən isə ağılsızdır. Süleymanın məsəlləri 12:11

Yoxsulun əkinində çoxlu yemək var, amma hökmsüzlük üzündən məhv olan da var. Süleymanın məsəlləri 13:23

Öküz olmayan yerdə beşik təmizdir, Amma öküzün gücü ilə çox artım olur. Süleymanın məsəlləri 14:4

Tənbəl soyuqdan şum sürməz; Buna görə də biçin zamanı dilənəcək və heç nəyi olmayacaq. Süleymanın məsəlləri 20:4

Mən tənbəllərin tarlasından, Ağılsız adamın üzüm bağından keçdim. Bax, hər yeri tikan basmışdı, üzünü gicitkən bürümüşdü, daş divarı da uçmuşdu. Sonra gördüm və yaxşı hesab etdim: Baxdım və təlimat aldım. Yenə də bir az yuxu, bir az yuxu, bir az da əlləri bir-birinə qatıb yatmaq. və silahlı bir adam kimi istəyin. Süleymanın məsəlləri 24:30-34

Sürülərinin halını bilməyə çalış, Sürünə yaxşı bax. Çünki var-dövlət əbədi deyil, tac hər nəsil üçün davam edirmi? Saman görünür, zərif otlar tökülür, dağların otları yığılır. Quzular sənin paltarın üçün, Keçilər isə tarlanın qiymətidir. Yeməyinə, ev-eşiyinə və qızlarına baxmağa kifayət edəcək qədər keçi südün olsun. Süleymanın məsəlləri 27:23-27

Torpağını əkənin çörəyi bol olar, Boş adamın dalınca gedənin isə kasıblığı kifayət edər. Süleymanın məsəlləri 28:19

O, tarla düşünüb satın alır, Əllərinin meyvəsi ilə üzüm bağı salır. Süleymanın məsəlləri 31:16

Üstəlik, yerin qazancı hamı üçündür: padşahın özünə tarla qulluq edir. Vaiz 5:9

İnsanın bütün zəhməti ağzınadır, amma iştahı doymur. Vaiz 6:7

Küləyi müşahidə edən əkməz. buludlara baxan biçməz. Səhər toxumunu səp, axşam əlini tutma, çünki sən bilmirsən, ya bu, ya bu uğur qazanacaq, yoxsa ikisi də eyni xeyir olacaq. Vaiz 11:4,6

Peyğəmbərlər

Qulaqların arxanca bir söz eşidəcək: “Yol budur, sağa və sola dönəndə bu yolla get. Gümüşdən oyma heykəllərinizin örtüyünü və ərimiş qızıl bütlərinizin bəzəyini murdarlayın. Onları aybaşı paltarı kimi atın. ona de: “Buradan get”. O, sənin toxumuna yağış yağdıracaq ki, sən onunla birlikdə torpağı səpəcəksən. Torpağın çörəyi də yağlı və bol olacaq. O gün mal-qaranın geniş otlaqlarda otlayacaq. Öküzlər və yerə qulaq asan eşşəklər də kürəklə və yelçəkənlə döyülmüş təmiz çörəyi yeyəcəklər. Yeşaya 30:21-24

Siz nə bəxtiyarsınız ki, bütün suların kənarında əkən, Ora öküz və eşşəyin ayaqlarını göndərənlər. Yeşaya 32:20

Quru torpaq gölməçə, susuz torpaq su bulaqlarına çevriləcək: Əjdahaların məskənində, hər birinin yatdığı yerdə qamışlı və qamışlı ot olacaq. Yeşaya 35:7

Nə üçün çörək olmayan şeyə pul xərcləyirsiniz? və qane etməyən şey üçün zəhmətiniz? Mənə diqqətlə qulaq asın və yaxşı olanı yeyin və ürəyiniz kökəlməkdən həzz alsın. Yeşaya 55:2

Necə ki, yağış və qar göydən yağıb oraya qayıtmır, yeri sulayır və onu yetişdirib tumurcuq edir ki, əkənə toxum, yeyənə çörək versin. Yeşaya 55:10-11

Çünki Yehova Yəhuda və Yerusəlim adamlarına belə deyir: “Əkin yerlərinizi sökün və tikanların arasına əkməyin. Yeremya 4:3

Yenə mənə Rəbbin sözü nazil oldu: “Ey bəşər oğlu, torpaq mənə qarşı ağır günah işlətdikdə, mən onun üzərinə əlimi uzadıb, çörəyinin əsasını sındıracağam, ona aclıq göndərəcəyəm, oradan insanı və heyvanı yox edəcəyəm: Yezekel 14:12-13

Budaqlar çıxartmaq və meyvə vermək üçün yaxşı bir üzüm olması üçün böyük suların kənarında yaxşı bir torpaqda əkilmişdir. Yezekel 17:8

Atalarınıza verdiyim torpaqda yaşayacaqsınız. siz Mənim xalqım olacaqsınız, mən də sizin Allahınız olacağam. Mən də sizi bütün natəmizliklərinizdən xilas edəcəyəm, taxıl çağıracağam, onu çoxaldacağam və sizə aclıq gətirməyəcəyəm. Ağacın meyvəsini və tarlanın məhsuldarlığını çoxaldacağam ki, millətlər arasında aclıqdan bir daha qınamayasınız. Onda siz öz pis yollarınızı və yaxşı olmayan əməllərinizi xatırlayacaqsınız və öz təqsirləriniz və iyrənc işlərinizi öz gözünüzdə nifrət edəcəksiniz. Yezekel 36:28-31

Özünüzə salehlik əkin, mərhəmətlə biçin; tarlanızı sındırın, çünki Rəbbi axtarmağın vaxtıdır, O gəlib sizə salehlik yağdırana qədər. Huşə 10:12

Mən sizə bütün şəhərlərinizdə dişlərin təmizliyini və bütün yerlərdə çörək çatışmazlığı verdim. Məhsul yığımına hələ üç ay qalmış yağışı səndən əsirgəmirəm; bir şəhərə yağış yağdırdım, başqa bir şəhərə yağdırmadım: bir parça üzərinə yağış yağdı, yağışın yağdığı hissə isə qurumadı. İki və ya üç şəhər su içmək üçün bir şəhərə getdi. Yenə də Mənə qayıtmadınız" Rəbb belə bəyan edir. Mən sizi külə və küflə vurdum: bağlarınız, üzüm bağlarınız, əncir ağaclarınız və zeytun ağaclarınız çoxalanda xurma qurdu onları yeyib qurtardı. Aranıza Misirdəki kimi vəba göndərdim. Cavanlarınızı qılıncla öldürdüm, atlarınızı apardım. Düşərgələrinizin qoxusunu burnunuza çatdırdım. Yenə də Mənə qayıtmadınız" Rəbb belə bəyan edir. Amos 4:6-10

Əncir ağacı çiçək açmasa da, üzümdə meyvə də olmayacaq. zeytunun zəhməti tükənəcək, tarlalar ət verməyəcək. sürü otlaqdan kəsiləcək, tövlələrdə heç bir sürü olmayacaq. Yenə də mən Rəbblə sevinəcəyəm, xilasımın Allahı ilə sevinəcəyəm. Habakkuk 3:17-18

Ey sizlər, bu ev xaraba qalmış evlərinizdə məskunlaşmağın vaxtıdırmı? Buna görə də Ordular Rəbbi belə deyir: Yollarınızı düşünün. Çox əkib az gətirdiniz. yeyirsiniz, amma doymursunuz; içirsiniz, amma içmirsiniz; siz geyindirirsiniz, amma isti olan yoxdur; Əmək haqqı qazanan isə onu deşikli torbaya qoymaq üçün əmək haqqı qazanır. Ordular Rəbbi belə deyir: Yollarınızı düşünün. Haqqay 1:4-7

Çünki toxum firavan olacaq; üzüm meyvəsini verəcək, yer onu artıracaq, göylər şehini verəcək. Mən bu xalqın qalıqlarına bütün bunlara sahib olacağam. Zəkəriyyə 8:12

Bütün onda bir hissəni anbara gətirin ki, mənim evimdə ət olsun və indi bununla məni sınayın, Ordular Rəbbi belə bəyan edir, əgər sizə göylərin pəncərələrini açıb sizə xeyir-dua verməsəm, onu qəbul etmək üçün kifayət qədər yer qalmayacaq. Sənin xatirinə yeyənə məzəmmət edəcəyəm və o, torpağın məhsullarını məhv etməyəcək. Sənin üzümün də tarlada vaxtından əvvəl meyvə verməyəcək" Ordular Rəbbi belə bəyan edir. Ordular Rəbbi belə bəyan edir: "Bütün millətlər sizə xeyir-dua verəcək, çünki siz gözəl ölkə olacaqsınız. Malaki 3:10-12

İncillər

Sonra İsa şagirdlərinə dedi: «Məhsul həqiqətən çoxdur, amma işçilər azdır; Buna görə də məhsulun Rəbbinə dua edin ki, biçin üçün işçilər göndərsin. Matta 9:37-38

İsa onlara məsəllərlə çox şeylər danışaraq dedi: "Bax, bir əkinçi səpməyə çıxdı. O, səpən zaman bir neçə toxum yol kənarına düşdü və quşlar gəlib onları yedi. Bəziləri torpaq az olan daşlı yerlərə düşdü və torpağın dərinliyi olmadığı üçün dərhal cücərdi. kökləri olmadığı üçün quruyub getdilər. Bəziləri tikanların arasına düşdü; Tikanlar böyüyüb onları boğdu, bəziləri isə yaxşı torpağa düşdü və bəziləri yüz, bəziləri altmış, bəziləri otuz qat məhsul verdi. Eşitməyə qulağı olan eşitsin. Matta 13:3-9

O, onlara başqa bir məsəl çəkdi və dedi: "Göylərin Padşahlığı bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir: Bu, bütün toxumların ən kiçiyidir, amma yetişəndə otlar arasında ən böyüyüdür və ağaca çevrilir ki, göy quşları gəlib onun budaqlarında məskunlaşır. Matta 13:31-32

Buna görə də İsa onlara dedi: «Həqiqətən, məhsul böyükdür, amma işçilər azdır. Luka 10:2

O, bu məsəli də söylədi; Bir adam üzüm bağında əncir ağacı əkmişdi. gəlib orada meyvə axtardı, amma heç nə tapmadı. O, üzüm bağının bağçasına dedi: «Budur, mən üç ildir gəlirəm ki, bu əncir ağacında meyvə axtarıram, amma tapa bilmirəm. onu niyə yerə sıxır? O, ona cavab verdi: «Ağa, bu il də onu burax ki, mən onun ətrafını qazıb peyin edəcəyəm. Luka 13:6-9

Demirsiniz ki, hələ dörd ay var, sonra məhsul gəlir? Budur, sizə deyirəm: gözlərinizi qaldırın və çöllərə baxın; Çünki onlar biçmək üçün artıq ağ rəngdədirlər. Əkən də, biçən də birlikdə sevinsin deyə, biçən əmək haqqı alır və əbədi həyata məhsul yığar. Yəhya 4:35-36

Doğrusunu, doğrusunu sizə deyirəm: buğda taxılı torpağa düşüb ölməsə, tək qalacaq, ölsə, çox məhsul verəcək. Yəhya 12:24

Onlar quruya çatan kimi orada kömür odunu, üzərinə qoyulmuş balıq və çörək gördülər. İsa onlara dedi: «İndi tutduğunuz balıqları gətirin». Yəhya 21:9-10

Buna baxmayaraq, O, yaxşılıq etdiyinə görə Özünü şəhadətsiz qoymadı və bizə göydən yağış yağdırdı, bərəkətli fəsillər verdi, qəlblərimizi qida və sevinclə doldurdu. Həvarilərin işləri 14:17

Məktublar

Ancaq bunu deyirəm: az əkən, az biçər. bol əkən də bol-bol biçər. 2 Korinflilərə 9:6

Allah sizə lütfü çoxaltmağa qadirdir. ki, siz hər zaman hər şeydə kifayət qədər varsınız və hər bir xeyir işdə bol-bol olasınız: (Yazıldığı kimi: "O, dağıldı, yoxsullara verdi: Onun salehliyi əbədi olaraq qalır. İndi əkinçiyə toxum verən həm yemək üçün çörək verir, həm də səpilən toxumlarınızı çoxaldır və hər şeyin bəhrəsini artırar; Bu, bizim vasitəmizlə Allaha şükür etməyə səbəb olur. 2 Korinflilərə 9:8-11

Yaxşılıq etməkdən yorulmayaq, çünki əskik olmasaq, vaxtında biçəcəyik. Qalatiyalılara 6:9

Çünki biz sizinlə olanda belə sizə əmr etmişdik ki, kim işləməsə, yemək də yeməsin. 2 Saloniklilərə 3:10

Apokrifa

Çünki əkinçi yerə çoxlu toxum səpib, çoxlu ağaclar əkdiyi kimi, öz vaxtında yaxşı səpilən şey yetişmir, əkilənlərin hamısı kök salmaz. onların hamısı xilas olmayacaq. 2 Esdra 8:41

Necə ki, əkinçi toxumu yetişməsə və vaxtında yağış almasa, məhv olar. və ya çox yağış yağsa və onu pozarsa: Sənin əllərinlə yaradılmış və Sənin surətin adlanan insan da belə məhv olur, çünki sən hər şeyi Onun xatirinə yaratdığın və onu əkinçi nəslinə bənzətdiyin adama bənzəyirsən. 2 Esdra 8:43-44

O, mənə cavab verib dedi: “Çöl necədirsə, toxum da elədir. çiçəklər necə olursa, rənglər də belədir; işçi necədirsə, iş də elədir; əkinçinin özü olduğu kimi, əkinçiliyi də elədir, çünki o, dünyanın vaxtı idi. 2 Esdra 9:17

...çünki qürurda fəlakət və çoxlu bəla, ədəbsizlikdə çürümə və böyük yoxsulluq var, çünki əxlaqsızlıq aclığın anasıdır. Tobit 4:13

Gənc mələyin ona əmr etdiyi kimi etdi. Balıqları qovurdular və yedilər, sonra hər ikisi Ekbatana yaxınlaşana qədər yollarına davam etdilər. Tobit 6:5

Öz əlləri ilə Allaha qarşı heç bir təqsir etməmiş və pis işlər görməyən xədim nə bəxtiyardır! Süleymanın hikməti 3:14

Uca Allahın təyin etdiyi zəhmətkeş işə, heyvandarlığa nifrət etməyin. Ecclesiasticus 7:15

Torpağının becərdiyi yığınını artırar, Böyük adamları sevindirən günahı bağışlayar. Ecclesiasticus 20:28

Bütün tarlada məhsuldar məhsul əldə etdikdən sonra onu öz toxumunla səp, malının yaxşılığına güvən. Ecclesiasticus 26:20

Sonra onlar öz torpaqlarını əmin-amanlıq içində becərdilər və torpaq onu böyütdü, tarladakı ağaclar da öz meyvələrini verdi. 1 Makkabi 14:8

Unudulmuş Eden Kitabları

Buna görə də insanlar özlərini əkinçiliyə və torpağın becərilməsinə həsr etməyə borcludurlar ki, bu yolla bol məhsul əldə edə bilsinlər. Bu yolla bütün yuxarıda qeyd olunan torpaqlarda hər növ becərmə aparılır və bol məhsul götürülür. Aristeanın məktubu 5:9-10

Kənd camaatı kənd yerlərindən köçüb şəhərdə məskunlaşaraq əkinçiliyi gözdən saldı və buna görə də onların şəhərdə məskunlaşmasının qarşısını almaq üçün padşah əmr etdi ki, iyirmi gündən artıq orada qalmasınlar. Aristeanın məktubu 5:13

Ey övladlarım, qadınların gözəlliyinə əhəmiyyət verməyin və onların işinə fikir verməyin. ancaq Rəbb qorxusu ilə ürəkdən tənha gəzin və Rəbb sizə Öz istədiyi arvad verənə qədər yaxşı işlərə, təhsilə və sürülərinizə zəhmət sərf edin ki, siz mənim kimi əziyyət çəkməyəsiniz. Rubenin vəsiyyəti 2:1

Əkinçilik üçün belinizi əyin və hər cür təsərrüfatda zəhmət çəkərək Rəbbə şükürlə hədiyyələr təqdim edin. Çünki Rəbb Habildən indiyə qədər bütün müqəddəslərə xeyir-dua verdiyi kimi, yer üzünün ilk meyvələri ilə də sizə xeyir-dua verəcək. Çünki zəhmətlə meyvələri yetişdirilən yerin yağından başqa heç bir pay sizə verilmir. Çünki atamız Yaqub mənə yer üzünün və ilk məhsulun bərəkətini verdi. İssakarın vəsiyyəti 1:39-42

Dənizdə üzmək üçün ilk qayıq düzəldən mən oldum, çünki Rəbb orada mənə ağıl və hikmət verdi. Mən onun arxasında sükanı buraxdım və ortada başqa bir dik taxta parçasına yelkən uzatdım. Mən Misirə çatana qədər atamın evi üçün balıq tutaraq orada sahil boyu üzdüm. Və şəfqət sayəsində tutduğum hər bir qəriblə bölüşdüm. Əgər bir adam yad, ya xəstə və ya qoca idisə, mən balıqları qaynadıb yaxşı geyindirdim və hər kəsin ehtiyacı olduğu kimi, onlara kədərlənərək və onlara rəhm edib bütün insanlara təqdim etdim. Buna görə də balıq tutanda Rəbb məni çoxlu balıqla qane etdi. çünki qonşusu ilə ortaq olan Rəbbdən daha çox şey alır. Beş il balıq tutdum və ondan gördüyüm hər adama verdim və atamın bütün evinə bəs etdim. Yayda balıq tuturdum, qışda isə qardaşlarımla qoyun saxlayırdım. Zebulun vəsiyyəti 2:6-13